



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

**Aydın Mədətoğlu
Qasımlı**

(əvvəli ötən sayımızda)

1910-cu ildə Naxçıvana, üç aydan sonra Bakıya, 1912-ci ilde Gəncəyə gələn Hüseyin Cavid "Həqiqət" qəzetiində yazıları dərc etdirmiş, Gəncədə "Maral" faciəsinə yazarlaq, "İqbəl" qəzetinin may-iyun tarixli sayılarında çap etdirmişdi. 1912-ci ilin avqustundan Tiflisə gələn Cavid 1914-cü ilə qədər burada yaşamış, "İqbəl" qəzetiində müxtəlif mövzularda məqalələr çap etdirmiş, ilk kitabları - "Ana", "Keçmiş günlər", "Şeyx Sənan türbəsi öündə" və s. də burada yazmış və çap etdirmişdi.

1915-ci ildə yenidən Bakıya qayıdan şair, 1918-ci il mart qırığınına qədər burada yaşamış, "Şeyx Sənan", "Şeyda" və "İblis" əsərlərini bu illərdə yazmışdır.

Azərbaycan Xalq Cumhuriyyəti dövründə Cavid "Qurtuluş" və "Yaşıl qələmlər" məcmuələrində müxtəlif mövzularda yazıları dərc etdirmiş, Abdulla Şaiqle birgə "Qəvaidi-ədəbiyyat" adlı dərs kitabı yazmışdır.

Hüseyin Cavid yaradıcılığının en məhsuldalar dövrü 1917-1937-ci illər olmuşdur. Ümumiyyətlə XX əsr Azərbaycan romantizmi daha çox Hüseyin Cavidin adı ilə bağlıdır. O, Azərbaycan dramatik poeziyasında güclü bir facie ustası, mənzum və romantik dramın yaradıcısı kimi şərəfli bir yer tutur. Dram yaradıcılığına 1910-cu ildə yazdığı "Ana" əsəri ilə başlayan dramaturq 1912-1937-ci illərdə "Maral", "Şeyx Sənan", "Şeyda" və "İblis", "Uçurum", "Afət", "Topal Teymur", "Knyaz", "Səyavuş", "Xəyyam" kimi əsərlər yazmışdır. Nəşr etdirmədiyi və bu günə kimi əldə olmayan, 1937-ci ildə NKVD tərəfindən müsadire olunan "İblisin ilhamı", "Çingiz", "Atilla", "Telli saz" və "Şəhələ" əsərlərini, "Keçmiş günlər", "Bahar şəhənəmləri" və "Azər" poemasını da buraya əlavə etsək belə bir qənaəət gələrik ki, Hüseyin Cavid atasının ona verdiyi "Hüseyin" adı ilə böyüyüb "Cavid", yəni "Əbədi" yaşar oldu. Yaradıcılığa şeirlə başlayan Hüseyin Cavid, lirik-fəlsəfi yaradıcılığını həyatı boyu davam etdirmiş, şeirlərdə romantika ilə realizmi heyrətamış şəkildə vəhdətə verə bilmüşdür. Onun şeirlə-

Əqidə Şəhidi, böyük türkçü – Hüseyin Cavid

rində dərin bir həyat fəlsəfəsi, sağlam bir məntiq vardır. O gələcəkdə dram əsərlərində həll edəcəyi bir çox problemlərin "eskizlərini" şeirlərində çizmişdir.

Cavidin anlamında ideal anlayışı Türkün birliyidir. Onun Türk birliyinə səsləyən, 1917-ci ildə yazdığı "Hərb və fəlakət" şeiri bir manifesti xatırladır. Bu şeirlərdə mütəfəkkir milletinə:

"...Bir zamanlar şərəfli Turanın Qəhrəman, bərgüzidə övladı, Türklerin adlı-sənli əcdadı, Saldırıb, titrəirdi yer yüzünü, Hökm edər, dirlətirdi her sözünü, Nə zaman kişnəsəydi Türkün atı, Qırılırdı bir ölkənin qanadı. Həp krallar, prenslər, xanlar, Ulu şahlar, kibirli xaqanlar, Papalar, həp xəlifələr hər gün, Diz çökərlərdi Türkə qarşı bütün. Arkadaş, yoldaş! Ey vətəndaş, oyan! Yatma artıq, yetər... Dəyişdi zaman. Şaşırıb, durma böylə... Bir aydın ideal arxasında qos, çırpın! Səni qurtarsa, qurtarər Birlək, Çünkü birlikdədir, fəqət Dirilik"-

deyə, səslənirdi (Hüseyin Cavid, əsərləri, I cild, Bakı 2005, səh 52-53-54).

Hələ XX əsrin 20-ci illərində Şura hökumətinin Cavidə müsbət münasibət bəslədiyi dövrlərdə Cəfər Cabbarlı da Cavidin dili haqqında danışarkən göstərmişdir ki: "Cavidə su kimi duru, almas kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu, islahına çalışılan lisanımızın təkmül özülü ola biləcəkdir zəminindəyik... Bizi, Cavidin orta bir yol götürmiş lisanı Azərbaycanda tətbiq ediləcəyi kimi ərəbləşmiş Fikrət (Tofiq Fikrət - A.M) və Hamid (Əbdülhəqq Hamid - A.M) lisanlarını da meydandan sıxıb çıxarıcaqdır"

Hüseyin Cavidin "Türk Birliliyi" ideyasının əsasını Türklerin dil və din birliyi təşkil edirdi. "Türk Birliliyi" ideyasını mənsub olduğu millətin şüuraltına yerləşdirməyə çalışın Cavid də digər Türkçülər kimi Türkərin dil birliliyini Turanın yaranmasının başlıca amili hesab edirdi. Bu anlamda Hüseyin Cavid "Turan ədəbi dili"nin banilərindən sayımaq olar.

Mütəfəkkirin dil məsələsinə belə önem verməsi heç də təsadüfi deyildi. Bunu nəzərə alan Cavid tədqiqatçıları xüsusi olaraq qeyd edirlər ki: "Cavid... orta ədəbi Türkənin qurucularından və dahi xadimlərindən biridir... Cavidin fəlsəfəsi əslində onun dil siyasetinin fəlsəfəsidir. Çünkü Cavid bilirdi ki, İttihad (Birlik - A.M), en əvvəl dil-dən başlanıa bilər... Cavidin dili onun sistemli dünyagörüşünün, məfkurəsinin dilidir. Yəni, bu ədəbi dil Turançı bir dildir... Bu dilin romantik və ədəbi mahiyətindən daha qabarlıq siyasi-məfkurəvi bir mahiyəti vardır" (Seçmələr bizimdir - A.M. Bax: Azər Turan, Hüseyin Cavid, Ba-

küstan və s. Türk ellərində tek bir münəvvər bulunmaz ki, Cavid oxusun, onu anlaması, onun Türkçəsində zövq almaşın" (Bax: Mustafa Haqqı Türkəkul, Azərbaycan Türk şairi Hüseyin Cavid, Bakı 2002, səh 51).

Hələ XX əsrin 20-ci illərində Şura hökumətinin Cavidə müsbət münasibət bəslədiyi dövrlərdə Cəfər Cabbarlı da Cavidin dili haqqında danışarkən göstərmişdir ki: "Cavidə su kimi duru, almas kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu, islahına çalışılan lisanımızın təkmül özülü ola biləcəkdir zəminindəyik... Bizi, Cavidin orta bir yol götürmiş lisanı Azərbaycanda tətbiq ediləcəyi kimi ərəbləşmiş Fikrət (Tofiq Fikrət - A.M) və

güdrətinə inanaraq, Türkün tarixi şərəfini özüne qaytarmağa çalışmış və:

**'Türk oğlu sözündən dönməz,
Məhv olur da sürüklənməz.
Həp yüksəlmək diler, enməz!**

"Çarşışır, yaşar!" (Hüseyin Cavid, əsərləri, III cild, Bakı 2005, səh 57) - deyərək, həyatını bu yolda qurban vermiş, eqidə şəhidi olmuşdur.

Mütəfəkkir vahid Turan düşüncəsinin əsasını dünyadakı Türklerin dil, ədəbiyyat və mədəniyyət birliliyində görürdü. Çünkü artıq Turan parçalanaraq, ayrı-ayrı dövlətlərin nüfuz dairəsinə düşmüş, Vahid Türk



ki 2007, səh 9, 226-227).

Hüseyin Cavid gözəl bilirdi ki, dil millətin fikirlərini, niyyətlərini və işlərini birləşdirən əsas amildir. Ona görə də əsərlərində Azərbaycan ədəbi Türkçəsi ilə Türkiyə ədəbi Türkçəsi-

baycanda tətbiq ediləcəyi kimi ərəbləşmiş Fikrət (Tofiq Fikrət - A.M) və Hamid (Əbdülhəqq Hamid - A.M) lisanlarını da meydandan sıxıb çıxarıcaqdır" (Bax: Cəfər Cabbarlı, Ədirnə fəthi, Bakı 1996, səh 184).

milləti ayrı-ayrı adlandırmılağa başlamışdı. Artıq "qlinc dövrü" bitmiş, yeni bir çağ başlamışdır. Şair:

**"Turana qlincdən daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət"**

- deyəndə, məhz Türkün dilinin, ədəbiyyatının, mədəniyyətinin birləşdirici gücünü ön plana çəkməklə Turan məfkurəsinin bu yolla gerçəkləşməsini gələcək nəsillərə tövsiyyə edirdi.

Hüseyin Cavid sözün həqiqi anlamında bir Turançı idi. Mütəfəkkir Turançılıq məfkurəsinin bütün tarixi yönü ilə əsərlərində nəzərə çatdırmaqla, əslində bu ali məfkurənin gec-tez həyata keçəcəyinə bütün varlığı ilə inanırdı. Zətən inanmasayıdı, heç bu yolda şəhid də olmazdı. Türkün şanlı tarixini bir qırur qaynağı sayan, müəzzəm imperatorluqlar quran böyük bir millətin şairi olduğunu bilən Cavid, Turanın böyük bir hissəsinin coğrafi xəritəsini Azərbaycan və Türkiyə Türklerinə anlatmağa çalışmışdır:

(ardı gələn sayımızda)

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur